

# PwC Azerbaijan Times

## 13 saylı Buraxılış

### Buraxılışın əsas xəbərləri:

- Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- Gömrük yığımlarının məbləğlərində dəyişikliklər
- PwC Azərbaycan Akademiyasının BMHS haqqında yeniliklər üzrə təlimi



# pwc

Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri Departamentinin Rəhbəri, İdarəedici Direktor

arif.guliyev@pwc.com

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın Rəhbəri

elchin.mammadov@pwc.com

Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər Aysel Süleymanova  
aysel.suleymanova@pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə  
90A Nizami küçəsi  
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515  
Faks: +994 12 497 7411

[www.pwc.com/az](http://www.pwc.com/az)



© 2018 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və təmliyinə dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

### Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərman ilə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Qeyd edək ki, bu icazəni əvvəllər Bakı şəhər İcra Hakimiyyəti verirdi.

Digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə icazələri isə yerli icra hakimiyyəti orqanları verəcək.

### Gömrük yığımlarının məbləğlərində dəyişikliklər

Nazirlər Kabinetinin 06 avqust 2018-ci il tarixli, 344 nömrəli Qərarına əsasən, malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımının məbləği aşağıdakı kimi müəyyən edilib:

Gömrük dəyəri (manatla)	Gömrük yığımları (manatla)
< 1000	15
1000 – 10 000	60
10 000 – 50 000	120
50 000 – 100 000	200
100 000 – 500 000	300
500 000 – 1 000 000	600
1 000 000 <	1000

Həmçinin, gömrük ərazisinə gətirilən (müvəqqəti gətirilməsi də daxil olmaqla) yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 30 manat, digər avtonəqliyyat vasitələri üçün isə 25 manat gömrük yığımının alınması müəyyən edilib.

### PwC Azərbaycan Akademiyasının BMHS haqqında yeniliklər üzrə təlimi

Təlim çərçivəsində PwC-nin BMHS üzrə ekspertləri sizi ən son qlobal maliyyə meqatendensiyaları və onların gündəmdə olan gələcək strateji və taktiki məsələlərə təsiri haqqında yeniliklərlə təmin edəcəklər. Bunlarla yanaşı BMHS ilə bağlı qlobal və

# *PwC Azerbaijan Times*

## 13 saylı Buraxılış

regional dəyişikliklər, 2018-ci və sonrakı dövrlər üçün əsas BMHS standartları ilə bağlı məlumat əldə edə biləcəksiniz və BMHS-in tətbiqinə təsir edən əsas məsələlərdən xəbərdar olacaqsınız.

BMHS üzrə təşkil edilən konfransda müxtəlif sektorlardan maliyyə mütəxəssisləri iştirak edir. Konfrans audit mütəxəssisləri, maliyyə direktorları, maliyyə nəzarətçiləri/menecerləri, daxili auditorlar, mühasiblər və maliyyə analitikləri ilə şəbəkələşmək üçün böyük fürsətdir.

Bu konfrans, həmçinin BMHS sahəsində ən son yeniliklərdən məlumatlı olmaq və bu dəyişikliklərin təsirinə hazır olmaq istəyən bütün peşəkarlar üçün də əlverişlidir.

Seminar 7-8 noyabr 2018 tarixlərdə ingilis dilində keçiriləcəkdir:

*İştirak haqqı:*

1,200 AZN (ƏDV xaric).